



[Mxalifti tkc li Krimliy bir ey olanda bilinn lknin GZGRN yn](#)

Bildiyimiz kimi mhkmrlrin crimldiyi vtndalarmza pul toplamaq mqsdiyl li Krimli v onun traf "xeyriyy marafonu" keirdi. Bu mqsdl "Msavat" qrargahnda toplanan insanlarn marafonu polis .basqnna urad

Arannews-Marafon dald v li Krimli polis trfindn saxland. Drhal azad da edildi. li Krimli azad edilndn sonra müsahibsind dedi ki, polis trfindn haqszlg, .qanunuszluq v n sas yanl anlalma olub

Demli, ölknin, dövltin hüquq mühafiz organn bel demsin baxmayaraq Azrbaycanda bir sra yaltaq, GÖZGRN, sionist sfirliliklrin ilyn saytlar, qurumlar, iqtidardan yal alb faliyyt göstrn ünsürler, heç bir p..xa drman olmayan deputatlar li Krimlinin .xarici dövltlr ilmsindn, ölkdk sabitliyi pozmasndan dandlar n çox da tutuquu kimi tkrarlanan söz budur ki, li Krimli xarici havadarlarla ilyir v ölkd sabitliyi pozur. GÖZGRN yn anlamr ki, li Krimlinin üzv olduu Milli ura, sdri olduu AXCP indiydk hökümtin icazsi olmadan v onun mitinq üçün tyin etdiyi yerldn baqa heç bir zamanda v mkanda mitinq keçirmir. Hmin gün qanunsuz yer polis basqnna mruz qalanda da heç bir qanunsuz hrkt etmdi, hadis çxartmad, trfdarlarla "el edin, bel edin" demdi v sakitcsin polislrl birlikd polis bölmsin getdi. Htta azad edilnd bel müsahib verrkn polis buna da dözmyib ora toplaan insanlarn toplantsn dadarkn o, yen aram, sakit, soyuqqanl bir kild sözünü deyib getdi. Bütün bunlardan sonra is .adam ölkd sabitliyi pozmaqda ittiham etdir

Ibtt ölkdk sabitlik ndir? Bir para quldur, oru nazirlrin, mmurlarn ail biznesi qurmas, yaramaz deputatlarn deputatxanada qocalmas. Bir dst GÖZGRN "ölkd sabitlik" deyrkn onu nzrd tutur ki, Azrbaycan Suriyann, raqn, Ymnin vziyytind deyil. Amma anlamrlar ki, ona gör bu ölkdrin vziyytind deyil ki, lham liyev v onun hakimiyeti ölknin tbii srvtlrini ourlayr, bir hisssini hegemon dövltlr yedizdirir, Qaraba da tlb etmir, quzu balas kimi xarici ölkdrin çald hava il oynayr. Budur slind xarici dövltlr satlmaq. Hamya bllidir ki, bu gün kiçik dövltlrin hr birisi böyük dövltlrin siyastindn asl vziyyt dümü haldadr. El Heydr liyevin vaxtdan dövltin, daha dorusu liyevlr ailsinin siyasti "balansladrlm", yni "hr bir istyn dövlt svrti ver, özün d onlarn hesabna kef el"dn ibart olub. Hr halda xarici dövltlr lham liyevin qara-qana gözün, burnuna aiq olub onun hakimiyetd qalmasna raz olmayblar ki? Azrbaycan el d böyük, güclü ordv siyast d malik deyil ki, deysn, ran, Rusiya, Çind olduu kimi bu ölkd d .qorxurlar

Bir dst GÖZGRNN sabitlikdn mqsdi odur ki, azlarna su alb otursunlar, qorxularndan zalm hakimiyet haqda cnqlarlarn bel çxarmasnlar, hakimiyet d arada-brd bunlarn azna it pay atsn, milyardlar bunlardan talad halda bir iki .otaql evl bunlarn qlbini l alsn vssalam

Bu cür GÖZGRN insanlar üçün haqq deyrkn hbs ediln insanlar tutulmas, hbsxanada ignclr mruz qalmas, min cür rlnib dustaq edilmsi ölkd sabitliyin pozulmas hesab edilmir. Çünki

bu cuuml;r GÖZGRN saytlar n azndan hakimiyytin icazsil rahat, bahal ofislerd qalr, gic-gic yazlar, muuml;sahibler, fikirlrl pul qazanb guuml;nirini guuml;n edirlr. Bunlar üçün ölkd iqtidar-muuml;xalift guuml;ndmi deyiln bir ey yoxdur. Normalda, ölkd demokratiya tlb edn insan olsaydlar birc li Krimlinin vuuml;cudundan muayat olmal idilr. Çünki ölkd demokratiya o qdr mhv edilib, insan haqlar, suuml;z azadl, srbst toplama azadl o qdr ayaqlar altna atlb ki, li Krimliy bir ey olanda xalq hiss edir ki, ölkd muuml;xalift vardr. Azrbaycanda bir faiz d olsa demokratiya qoxusu glirs o da, muuml;xaliftin, Milli ura v AXCP-nin etdiklri etirazlarn nticsidir. Tsvvuuml;r edin ki, bu ölkd hakimiyytin hr cuuml;r zir-zibil yeyib qusduu "cib muuml;xalifti" var, hr be ildn bir muuml;xalift adyla gedib prezidentliy namizdlik vern "kuklalar" var, buuml;tuuml;n guuml;nü Iham liyevin nazirlrini tnqid edib özuuml;n "ziz qarda", "camm prezidentim" deyn Hafiz Hacyevlr, Tahir manovlar var, amma bunlar hr birisi n böyuuml;k yaltaq, GÖZGRN hesab edilirlr. Hqiqi muuml;xaliftçilik edn li Krimli is "radikal muuml;xalift" adlanr. Mhz buna gör özli qorxaq olub bir i yaramadqlar, xalqn qaysna qalmadqlar halda bu GÖZGRNLR hakimiyytdn rahat hyat, yaay bxii alb hqiqi muuml;xalifti qaralamaqla muldu